



Şuşa bu il tarixinin unudulmaz dövrünü yaşayır

Məlum olduğu kimi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olunub. Mədəniyyət Nazirliyidə bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Azərbaycanın mədəniyyət paytaxtında tarixi abidələrin, muzey və kitabxanaların, mədəniyyət müəssisələrin bərpası nəzərdə tutulur. Bunu Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

İl ərzində Şuşada yerli və beynəlxalq tədbirlərin, konsert və festivalların, mediaturqların təşkili, yeni filmlərin çəkilişi planlaşdırılır. Şuşanın mədəni adət-ənənələrinin dirçəldilməsi istiqamətində “Xarıbülbül” festivallı, Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyli Musiqi Festivalı kimi ənənəvi mədəni tədbirlərlə yanaşı, Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı təntənəli tədbirlərin keçirilməsi də nəzərdə tutulur .

Məryəm xanım deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən şəhərin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə də start verilib. Layihə yeddi istiqamətdən ibarətdir: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”. Əsas məqsəd Şuşa şəhərinin zəngin mədəniyyətinin daha geniş təbliğ etməkdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Xalq qəzeti.- 2022.- 3 fevral.- S.7.